

# FOTOQRAFIYANIN ŞƏHADƏTİ

(John Bergerin adına bağışlayıram...)



## Həqiqət axtarışı

Fotoqrafiyaya münasibət əvvəl-əvvəl heç də indiki ki mi sənət müstəvisində olmayıb. Foto daha çox faktı eyniləşdirmək, saxlamaq üçün bir vasitə imiş.

İnsanlar orta əsrlərdə sanki yazının həqiqətindən yorulmuşdular. O əsrlərden sonra yaranan fotoqrafiya domuş anıların şəhadəti idi.

Foto orta əsrlərin şəhadət gətirən canlı dəlillərini üstlədi. Bu o zamana qədər belə qaldı ki, insanlar fotolara müdaxile etməye - kəsib-dögərəməğa, düzüb-qoşmağa başladılar. İndi isə fotolara müdaxile o qədər asanlaşıb ki, hətta günahkar adam əməlindən sonra ortaya çıxıb dese ki, filan şəkildəki adam mən deyiləm, ona insanlar daha artıq inanacaqlar, nəinki həqiqətə.

Fotoqrafiya ile ömründə bir-birinin üzünü görmeyən adamları həmyastiq etməyin, elini sıqareta uzatmayanı narkoman kimi qələmə verməyin “iki vur iki” olduğu bir zamanda foto daha əvvəlki qüdrətdə həqiqət olmaq məsiyəsin itirib.

Məsələn, Çe Qevara ölümündən iki ay əvvəl “yoxa çıxmış”, dönyanın gözü onunla bağlı xəbərin intizarında imiş, amma ele ki, onun vəfati ilə bağlı məşhur “gözü açıq mərhum” fotosu yayılıb, o saat söz-söhəbətlər səngiyib. Bu foto məşhur inqilabçı haqqındaki dedi-qodulara son qoyub və onda çoxlarının ağlına da gəlməyib ki, onun ölümü ilə bağlı yayılan “fake news” - yalan, əsassız xəber ola bilər.

Sonralar o şəklin qəsdən o formada çəkildiyi - onu Rembrantın “Nikolay Tulpun anatomiya dərsi” əsəri ilə müqayisə ediblər, yaxud Mantegnanın “Ölü İsa” rəsmi ilə də - məsələləri gündəmə gəlib. Amma bu yozumlar öz dövründə - o fotonun yayıldığı çağlarda ağıla gelməyib, çünki fotoqrafiyanın həqiqətə şəhadət getirməsi məsələsi o çağlarda çoxlarında şübhə oyatmırıd.

Orta əsrlərde həqiqəti daha çox şahidler, dəliller ortaya çıxarırdı. Andlar, kitaba el basmalar hetta qanun qərcivəsində inandırıcı idi. Sonrakı dövrde yaranan fotoqrafiya sənəti isə mənəvi şəhadəti vizual şahidliliklə əvəzlədi. Və bu fotoqrafiyanın indiki qədər inkişaf etmədiyi əyyamda bəşəriyyət üçün böyük əhəmiyyət kəsb edən məsələ idi. Fotoqraflar həqiqəti yayanlar kimi qəbul edilir, onların fəlsəfəsi ciddi önem daşıyırırdı. Fotoqrafi anlamaq üçün



ilk növbədə həqiqətə yaxın olmaları, gerçəkliyi görəndə irolı durmağa zəhmət çəkməlisen. Ağı-qaradan sərrast şəkildə ayrı bilməlisən. Fotolar uzaqdan da görünür, fotoqrafiya isə yox...

### Anı anlamaq...

Fotoqrafiya çoxları tərəfindən ona görə hörmətli bir peşə sayılır ki, onun ərseye gəlmesi an məsələsidir. Məsələn, hər kəs hesab edir ki, heykəltarəş tuncu, bürünç öz istədiyi formaya getirmək üçün aylarla çalışır, rəngkarlar böyük əsərləri ortaya çıxarmaq üçün günlərlə tərkürler, amma fotoqraf elini düyməyə toxunduraraq bircə anda işini başlayır ve bitirir. Adətən, insanlarda zaman anlayışına şüuraltı olaraq ehtiram var deyə insanlar sövqi-təbi dütür ki, nəyə çox vaxt sərf edilir, o, daha çox qıymete, dəyərə layiqdir. Ona görə də daha çox zaman xərcənən heykəltarəşlik, rəssamlıq nümunələri fotoqrafiya əsərlərindən üstün sənət hadisəsi sayılır. Rəssami anlamaq üçün zamanı, fotoqrafiyi anlamaq üçün isə anı, bir göz qırılımının fəlsəfəsini, o vaxt çərçivəsinə sığa biləcək sənət ömrünü başa düşməlisən. Fotoqrafiyanı sevmək üçün anın mahiyyətini, zaman miqdərini təsəvvüründə aydın canlandırmağa qabil olmaları....

### Şəkkətərmək...

Hansısa rəsm əsərində real bir ərazilin təsvirinə baxan adamın sonradan həmin yere yolu düşəndə tablodə gördükleri ilə həqiqi mənzərənin fərqli olması onda qədər də təeccüb doğurmur. Amma fotoda gördüyü hansısa yerin real həyatda dəyişdiyinə şahidlik edəndə həmin kəs hökmən təeccüblenir, sanki yaddaşındakı ilə gördüyü arasında fərqdən diksinir. Çünkü fotoqrafiyanın təxəyyül məhsulu ola biləcəyi faktını eksər insanlar özlərinə yaxın buraxmurlar. Sanırlar ki, o mənzərə hər zaman elə fotodakı kimi qalmalıymış, ordan heç bir cizgi nə artnı, nə də eksilməliymiş. Deməli, fotoqrafiyanı anlamaq üçün anın donduğuna, dona biləcəyinə də inanmalsan. İnanmaları, ki, dünya dommuş anlardakı kimi qalmır. Fotoqrafiya dünyanan gedisiatını, həyatın gərdişini yox, anı dondurun bir sənətdir...

### Dəyişməz qərar

Fotoqrafiya tekce anı dondurmur, həm də fotoqrafi-

nın sənət nümunəsi yaratmaq üçün verdiyi qərarını əbədileşdirir. Hər foto fotoqrafin qərandır. Fotoqraf qərər və rərək düyməni basır və o qərər əsasən hansısa anı yaşar edir. Fotoqrafla adı şəkil çəkenin, əlində telefon, foto-aparət tutan həvəskarın fərqi ondadır ki, fotoqrafla şəkil yüz ölçülüb bir biçilən qərərlə çəkir, adı şəkil çəken isə öz məqsədi namine. Fotoqrafi anlamaq üçün anı qərərlərin uzunömürlülüyünə, gələcəkdə yaşayacağına da inanmağa güc tapmalısan.

### Sonsuz gözəllik

Fotoqrafiya sənətinin inkişafı rəsmi, əksi sonsuz sayda çoxaltdı. Beləcə rəsmin kiməsə aid olmaq individuallığı qeyb oldu. Rəsm əsərləri belə artıq şəkərə çevrilib divarları bəzəyir. Dahiyanə rəsm əsərləri fotolarda belə təməşçiyə təsir edə, onları elə ala bilir. Görünür, "klassikləri təhrif etmək olmur" həqiqəti bu məqamda da öz gücündə qalır. Orada hansısa rəngin orijinaldan cüzi fərqi, kətan, yoxsa kağız üzərində olması onun möhtəşəmlik gücünü heç endirə bilmir. Necə ki, istedadsız tərcüməçi hansısa dahinin əsərlərini korlaya-korlaya çevirdikdə belə yenə də orada insanı silkəleyən mənələr tam olaraq eriyib heç olmur. Biz fotoqrafiyanı anlamaq üçün gözəlliyyin də, rahatlığın da çoxala bilən mahiyyətini qəbul etməliyik.

### Sükut anı

Bu gün hər sinifdə bütün uşaqlar "fotoqrafdırlar", ailəde demek olar hər kəs "fotoqrafdır", kiçədə bizi dincəzə çəken kameralar da, yollardakı sürətə nəzarət radarları da "fotoqrafdır". Yaxud hər kəs hər yerdə biri-birini çəke bilər. Beləcə illər öncə şəkil çəkdirmək üçün fotoya anlarını qıyan insanlar elə zaman gelib çıxdı ki, özləri də bilmədən ömrünü "qurban vermiş" oldu. Fotoqraflar bizdən anlarımızı, şəkil çəkenlər isə ömrümüzü sakit keçirməyi, - "düz dayanmağı" tələb edir. Fotoqrafi anlamaq üçün anın süküntuna dala bilməlisən, həmişə üzərində İlahi bir nəzərin olduğunu yadından çıxarmamalısan. Elə yaşamalısan ki, sonda Allahın çəkdiyi süretin peşəkar fotoqrafin yaratdığı sayaq mükəmməl olsun, hansısa həvəskar, çəpbaxan bir "şəkil çəkenin" əlindən çıxmış kimi yönədməsiz yox...